

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 yanvar 2015-ci il tarixli 112 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 sayılı Şamaxı seçki dairəsindən Göylər bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Salahov Toğrul Saleh oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin 20, 21 və 22 sayılı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verdiyini və bununla bağlı şikayət ərizəsinin araşdırılmasına dair həmin dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 28/2 sayılı qərarının əsassız olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma zamanı 85 sayılı Şamaxı seçki dairəsinin 20, 21 və 22 sayılı məntəqə seçki komissiyası üzvlərinin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.

85 sayılı Şamaxı seçki dairəsinin 20 sayılı məntəqə seçki komissiyasının sədri Ə.B.Qəniyev, komissiya üzvləri S.N.Qasımova, Z.Ağayev, Ə.Adıgözəlov, 21 sayılı məntəqə seçki komissiyasının üzvü Z.Ə.Nuriyeva, 22 sayılı məntəqə seçki komissiyasının sədri B.D.Səfərov, həmin seçki məntəqələri üzrə səsvermə günü müşahidə aparmış M.A.Mustafayev, R.A.Abdullayev, M.Ə.Rüstəmova, K.O.Qasimov, F.N.Osmanov, S.N.Nəbiyeva, Ü.D.İsmayılova, V.R.Rəsulov, İ.İ.Rəsulov, N.Ş.Salmanov, E.B.Xəlilov, Göylər bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Y.O.Qasimov, R.S.Qaçayev, R.Ə.Nəbiyev, M.M.Mövlüyeva, N.M.İsgəndərov, N.Ş.İsgəndərov, Ç.H.Daşdiyev, S.Ə.Bayramov, M.Q.İsmayılova, Şamaxı rayon icra hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Ş.Xəlilov, müavini F.S.Məmmədrzayev öz izahatlarında bildirmişlər ki, səsvermə günü seçki prosesində hər hansı qanun pozuntusu müşahidə etməmişlər, seçkilərin gedişinə müdaxilə olunmamış, eyni zamanda hər bir seçici şəxsən səs vermiş, səsənin hesablanması qanunauyğun aparılmış, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyasının protokolu məntəqə seçki komissiyasında tərtib edilmişdir.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, qeydə alınmış namizəd T.Salahovun Mərkəzi Seçki Komissiyasına göndərdiyi 24 dekabr 2014-cü il tarixli müraciət aidiyyəti üzrə araşdırılması üçün 85 sayılı Şamaxı seçki dairəsi dairə seçki komissiyasına göndərilmişdir. Dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 28/2 sayılı qərarından müəyyən edilir ki, həmin tarixdə dairə seçki komissiyası 20 və 21 sayılı seçki məntəqələri üzrə səsənin yenidən hesablanması aparmışdır. Səsənin təkrar hesablanması ilə müəyyən edilən nəticələr həmin məntəqələr üzrə 23 dekabr 2014-cü il tarixdə keçirilmiş səsvermənin nəticələrinə dair tərtib edilmiş protokollardakı məlumatlarla eynilik təşkil etmişdir.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 85 sayılı Şamaxı seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 28/2 sayılı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən **qərar alır**:

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 sayılı Şamaxı seçki dairəsindən Göylər bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Salahov Toğrul Saleh oğlunun 2 yanvar 2015-ci il tarixli 112 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 28/2 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov